

# Məktəblərdə "Sağlam təhsil"

## Uşaqlar 15 dəqiqədən bir yerlərini dəyişirlər

"Ötən tədris ilindən fəaliyyət göstərən 15 "Sağlam təhsil" sinfində keçirilmiş tibbi monitorinq bu siniflərdə tətbiq edilən texnologiyaların uşaqların fiziki sağlamlığına müsbət təsir etdiyini aşkara çıxarıb. Eyni zamanda, belə siniflərdə təhsil alan şagirdlərin fiziki və intellektual cəhətdən daha yaxşı inkişaf etdiyi, onların öyrənmə qabiliyyətinin, həmçinin emosional-psixoloji durumunun yüksəldiyi müəyyən edilib". 47 sayılı tam orta məktəbdə bu ildən başlayaraq ilk dəfə fəaliyyət göstərən "Sağlam təhsil" sinfinə Təhsil Nazirliyinin təşkil etdiyi mediatur çərçivəsində səslənən bu fikirlər jurnalistlərə yeni modelə yaxından tanışlıq imkanı yaratdır.

Məlumat verildi ki, 2015-2016-ci ilin "Sağlam təhsil-sağlam milət" layihəsi çərçivəsində daha 52 "Sağlam təhsil" sinfi yaradılıb. Hazırda Bakıda 33, Sumqayıtda 1 ümumtəhsil məktəbi olmaqla, ümumilikdə 34 təhsil ocağında 67 "Sağlam təhsil" sinfi fəaliyyət göstərir. Həmin siniflərdən 15-i ötən tədris ilində yaradılıb. "Sağlam təhsil" sinflarında tədris hərəkəti təlim şəraitində həyata keçirilir. Şagird masaları həm oturacaq, həm də ayaqüstü çalışmaq imkanı verir. Belə siniflərdə dərs deyən müəllimlərin maarifləndirməsi işini daha səmərəli təşkil etmək məqsədile "Sınıf gigiyenası" adlı me-

yışırlar". A.Süleymanovanın bildirdiyinə görə, model onların fiziki sağlamlığı üçün faydalıdır. Belə ki, sinif otağının ölçüsündən asılı olaraq hər uşaqa 2,2-2,5 sahə düşməlidir. Layihə çərçivəsində yaradılan siniflərdə maksimum 22-24 uşaq oxuyur. "Bu gün siniflərdə uşaqların sayı həddən artıq çox olur. Bu da təhsilin keyfiyyətinə, müəllim-şagird ünsiyyətinə öz təsirini göstərir. Nəticədə şagirdin məktəbə, dərs marağı da azaılır. Ona görə layihə çərçivəsində təhlilər aparılır ki, uşaqların hər biri Nazirlər Kabinetinin verdiyi standartlara uyğun olaraq sinifdə 2 kv.m sahədə yerləşdirilsin. Bu, təh-



zərə alaraq, biz uşaqların fəaliyyətinə hər 15 dəqiqədən bir fasılə veririk. Onlar həm oturacaq, həm də ayaq üstdə iş rejimlərini dəyişirlər. Həmçinin bunun mikropauzalarda fiziki hərəkətləri yerinə yetirərək göz idmanı vasitəsilə yorğunluğu, əzələlərdə statik gərginliyi qaldırmağa böyük təsiri olur". Həkimin sözlerinə görə, bir il erzində uşaqlar üzərində aparılan dinamik müşahidələr onların sağlamlığına müsbət təsir etdiyini üzə çıxarıb. "Bu, bizim əsas şərtlərimizden biridir. Uşaqların boy ölçülerinə uyğun partaların, iş zamanı masalarda 16 dərəcə meyillişin olması və işiqlanmanın 300-500 lyuksdan aşağı olmaması lazımdır. Bütün bunlar normal iş şəraiti yaradır. Gözəl idman hərəkəti uşaqların görme qabiliyyətlərinin yaşına

uğun inkişafına təkan verir ve pozuntuların qarşısını alır".

Hələlik layihəyə birinci siniflərdən start verilib. Əger bir məktəbdə bir sinif varsa, bu sinif layihə üçün seçilmir, layihəyə cəlb edilən siniflər yalnız 3-4 sinif arasından seçilir. Həmçinin valideynlərin isteyi də nəzərə alınır. Ərize ilə müraciət edən valideynlərin uşaqları həmin siniflərə cəlb edilir.

Valideyn Sevinc Novruzova sinifdə uşaqların daha sərbəst, sıxılmadan hərəkətini, tez-tez yerlərini dəyişmələrini təqdir etdiyi bildirdi: "Fiziki hərəkətlər uşaqların inkişaflarını temin edəcək. Müşahidələrimiz də göstərir ki, şagirdlər sinfe çox həvəsle gəlirlər".

Təranə Məhərrəmova



todik vəsait hazırlanıb və həmin vəsait müəllimlərə çatdırılıb.

"Sağlam təhsil-sağlam milət" layihəsinin əsas məqsədi təhsilalanların təlim nəqliyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitində irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir.

**Təhsil Nazirliyində pilot layihələrlə iş sektorunun aparıcı məsləhətçisi və layihənin pedaqoji işlər üzrə eksperti Afet Süleymanova** jurnalistləri "Sağlam təhsil" sinfi ilə tanış edərək "Bu, bucaqsız sinif otağıdır. Otaqda düz xətlər görə bilməzsınız. Bu, uşaqları psixi stressdən qorumaq üçün nəzərdə tutulub. Otaqda panorama effekti yaradılıb. Görünən bucaqlarda ağac şəkilləri çəkilib. Uşaqlar özürləri bir məkanda hiss edirlər" - deyə qeyd etdi.

Sınıf otağında şagirdlərin bir qismi oturسا da, bir qismi ayaq üstədir. Otaqda yerləşdirilən masalar hündür və oturacaqlı olmaqla iki hissədən ibarətdir. Belə ki, uşaqlar 15 dəqiqədən bir yerlərini dəyişirlər. "Oturmədən" devizi ilə keçirilən dərs həm də uşaqların fiziki sağlamlığına hesablanıb.

"Müəllime dəstək məqsədilə siqnal çalınan kimi o, 15 dəqiqənin başa çatdığını bilir. Uşaqların reaksiyalarının formallaşması üçün tavanda quraşdırılan lampalar onların boyun, baş, ümumi bedən hərəkətlərini yerinə yetirmək üçündür. İlk 15 dəqiqədən sonra onlar yerlərini dəyişirlər. Tavandakı göz trenajoru rus akademiki Vladimir Filippovich Bazarnının patentidir ki, Azərbaycan bunları öz məktəblərimizdə tətbiq etmək üçün alıb. Şagirdlər bununla ikinci 15 dəqiqədə fəaliyyətlərini yerinə yetirir və sonra yerlərini də-

silin keyfiyyətine de müsbət təsir göstərər. Tehlillər aparılandan sonra bu məsələ üzərində düşünürləcək". A.Süleymanova qeyd etdi ki, layihə çərçivəsində bir sıra ölkələrin təcrübəsi öyrənilib: "Sağlam təhsil-sağlam milət" modeli Azərbaycan üçün müxtəlif ölkələrin təcrübələri öyrəniləndən sonra tətbiq edilən unikal bir modeldir. Layihənin həyata keçirmək üçün Rusyanın, İngiltərənin təcrübəsi də öyrənilib. Hazırda İngiltərəde ayaqüstü təhsil həyata keçirilir. Hansısa bir ölkədən bə modelin surətini çıxarıb götürməmişik. Ümumiyyətə, islahat məsələlərində bu cür yanaşma doğru hesab edilə bilmez. Azərbaycan təhsilinin öz spesifik xüsusiyyətləri var ki, mütəqə bunlar nəzərə alınmalıdır". Ekspertin sözlərinə görə, hazırda 34 məktəbdə layihənin dərinləşdirilməsi nəzərdə tutulur: "Neticələr elədə edildikdən sonra layihənin genişləndirilməsi ilə bağlı rəhbərlik qərar verəcək". Modelin kurikulum programından fəqinə izah edən A.Süleymanovanın sözlerinə görə, kurikulumda uşaqlar oturacaq iş rejimində təhrif edilir və müəllimlərin hazırlığı bəzən sinfin feallığını tam təmin etməyə imkan vermir. "Siniflərin çoxunda müəllimlər ənənəvi qaydada işləməyə çalışırlar. Bu modeldə isə uşaqlar yaradıcı prosesin bir hissəsinə çevrilirlər".

Layihə üzrə həkim Şəhla Balayeva qeyd etdi ki, uşaqlarda diqqət davamlılığı 15 dəqiqədən artıq olmadığından onlarda yorulma baş verir. "Yorulma nəticəsində fizioloji və patoloji pozulma halları yaranır. Bunu üçün də her 15 dəqiqədən bir fəaliyyətin dəyişdirilməsi və dərsin hər 15 dəqiqəsində uşaqlara mikropauzaların verilməsi daha məqsədə uyğun hesab edilir. Bunu nə-

## Azərbaycanda ilk dəfə!

### 585 Daşınan şəhər telefon xidməti

**Şəhər-kənd**  
arasındaki rəqəmsal uçurum  
darmadağın edildi!



585-xx-xx telefon nömrələrinə sahib olun,  
özünüüzü Bakıda hiss edin!

- Respublikanın bütün bölgələrində yaşanın hər bir vətəndaş üçün Bakı şəhər telefon nömrəsindən istifadə etmək imkanı
- Telefon nömrəsinə Respublikanın istanilan bölgəsinə daşımaq imkanı
- Mobil şəbəkə və beynəlxalq danışıqlar istisna olmaqla, Respublikanın bütün istiqamətlərinə çıxış zəngləri **HAVAYI**



Aztelekom"IB  
www.aztelekom.org  
www.facebook.com/Aztelekom IB  
Az 1122, Bakı şəhəri, Tbilisi 187  
(+994 12) 344 00 00

012-122  
QAYNAR  
XƏTT  
zənglər pulsuzdur